

**Təsdiq edirəm:**  
Biznes mühiti və beynəlxalq  
reytinglər üzrə Komissiyanın sədri,  
Azərbaycan Respublikası Baş Nazirinin  
birinci müavini Yaqub Eyyubov

11.03.2020-ci il

**Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Korrupsiya və şəffaflyq işçi qrupunun  
2020-ci il üçün Fəaliyyət Planı**

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2019-cu il üzrə)	Metodologiya	Görüləcək tədbirlər	İcra müddəti	İcra orqanları	Məsul şəxs
<b>Qlobal Rəqabətlik Hesabatı</b>							
1.	<b>1.09 Mətbuat azadlığı</b>	133-cü yer 40.9 bal	Mətbuat azadlığı 0-100 bal arası şkala üzrə qiymətləndirilir (0- yaxşı, 100- pis göstərici hesab olunur). İndikatora mətbuat azadlığı, xəbərləri istehsal edən infrastrukturun keyfiyyəti, jurnalistlərə qarşı zorakılıq halları barədə informasiya daxildir. İndikator üzrə göstərici aşağıdakı məlumatlar üzrə formalaşır: jurnalistlərə qarşı zorakılıq üzrə məlumatlar, plüralizm, mətbuat azadlığı, senzura, ekspert sorğuları.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:  1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə məsuliyyət nəzərdə tutulan Cinayət Məcəlləsinin 163-cü maddəsinin dispozişiyasının genişləndirilməsinin nəzərdən keçirilməsi; 2. Dövlət qurumlarının məlumat bazalarına fiziki və hüquqi şəxslərin giriş imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanması.	I rüb 2020-ci il	Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Maliyyə Monitorinq Xidməti	Elçin Nəsimov  Kənan Məlikov

2.	<b>1.13 Korrupsiya hadisəsi</b>	127-ci yer 25 bal	Dövlət sektorunda korrupsiya 0-100 ballıq şkala üzrə qiymətləndirilir. (0 - yüksək korrupsiyalı, 100 - çox şəffaf). İndikator biznes adamlarının və ekspertlərin ölkədəki korrupsiyanı qavraması göstəricisinə görə formalaşır.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Korrupsiyaya qarşı mübarizə sahəsində aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarfləndirmə tədbirlərinin həyata keçirilməsi; 2. Dövlət qulluğunda şəffaflığın artırılması ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması.	II rüb 2020-ci il	Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi	Kamran Əliyev  Elçin Nəsimov
----	---	----------------------	---	---	----------------------	---	------------------------------------

***İqtisadi Azadlıq İndeksi***

3.	<b>Korrupsiyadan azadlıq  Korrupsiya qavrama indikatoru</b>	İndeks üzrə ümumi göstərici: 180 ölkə arasında 60-cı yer (konkret indikatorlar üzrə yer göstərilməyi b)	Bu indikator üzrə göstərici aşağıdakı 6 müxtəlif alt-indikator üzrə orta bala görə müəyyən olunur: - siyasətçilərə ictimai etimad; - qeyri-qanuni ödəmələr; - dövlət siyasətinin şəffaflığı; - korrupsiyanın yoxluğu; - korrupsiya qavraması; - dövlət qulluğu sektorunun şəffaflığı.	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Daşınmaz əmlakın və avtonəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı prosedurların sadələşdirilməsi və elektronlaşdırılması üzrə təkliflərin hazırlanması; 2. Aidiyyəti dövlət qurumları tərəfindən cinayət təqibi zamanı həbsə alınmış və müsadirə edilmiş əmlakın statistik uçotunun aparılması ilə bağlı müvafiq vahid məlumat bazalarının yaradılmasının nəzərdən keçirilməsi; 3. Dövlət mülkiyyətində olan müəssisələrdə Korporativ İdarəetmə Standartlarının tətbiqi prosesinin asanlaşdırılması üçün müvafiq təlimlərin keçirilməsi; 4. Uçot və hesabatlılıq sisteminin sadələşdirilməsi və vahid standartlar üzrə tətbiqi.	III rüb 2020-ci il	Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Maliyyə Monitorinq Xidməti	Kamran Əliyev  Elçin Nəsimov  Elçin Nəcəfov
----	---	---	---	--	-----------------------	--	---

**Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi**

4.	<b>Bütün aidiyyəti indikatorlar</b>	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması.	Mart-aprel 2020-ci il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
5.	<b>Bütün aidiyyəti indikatorlar</b>	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması.	Mart-aprel 2020-ci il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri